

- **Referans Klinik Laboratoriya Mərkəzi:** Nərimanov ray., M. Məmmədzadə küç. 8A
- **Referans Poliklinik Nəsimi filialı:** Nəsimi ray., M. Mirqasimov küç. 25A
- **Referans VIP filialı:** Səbail ray., Z. Əliyeva küç. 107A
- **Referans Poliklinik Əhmədli filialı:** Xətai ray., M. Hadi küç. 229D
- **Referans Poliklinik Mərdəkan filialı:** Xəzər ray., Mərdəkan qəs., Yesenin küç. 58
- **Referans Binəqədi filialı** (8-ci Stomatoloji Poliklinika): Binəqədi ray., Azadlıq pr. 167
- **Referans Poliklinik Bayıl filialı:** Səbail ray., Ak. Ə. Yaqubov küç. 19
- **Referans Səyyar Maştağa Qanalma Məntəqəsi:** Sabunçu ray., Maştağa qəs., Ə.Əhmədov küç. 31A
- **Referans Sumqayıt Tibb Mərkəzi:** Sumqayıt şəh., S. Vurğun küç. 119
- **Referans Səyyar Ağstafa filialı:** Ağstafa şəh., Dəmiryolu vağzalı dax.
- **Referans Qəbələ Tibb Mərkəzi:** Qəbələ şəh., A. Səhəfət küç. 25A
- **Referans İsmayilli Səyyar Qanalma Məntəqəsi:** İsmayilli şəh., M. F. Axundov küç. 65
- **Referans Quba Tibb Mərkəzi:** Quba şəh., M. Qorki küç.
- **Referans Xaçmaz Qanalma Məntəqəsi:** Xaçmaz şəh., N. Nərimanov küç. 49 (əvvəlki NK-AY klinikasası)
- **Referans Lənkəran filialı:** Lənkəran şəh., S. Bayramov küç. 19 (Avicenna Medical Center dax.)



Nərimanov ray., M. Araz küç. 105A

*0033
ÇAĞRI MƏRKƏZİ



Gəncə şəh., Atatürk pr. 120B

*0033
ÇAĞRI MƏRKƏZİ



Azərbaycanın ilk ÖZƏL Təcili Tibbi Yardım və Hava Ambulansı xidməti

*0003
ÇAĞRI MƏRKƏZİ




Masallı şəh., Qarabağ küç. 20

*0033
ÇAĞRI MƏRKƏZİ



Eğitmək **SƏNİN** haqqındır!

*0111
ÇAĞRI MƏRKƏZİ



EKZOM SEKANS ANALİZİ (WES)



EKZOM SEKANS ANALİZİ

Son vaxtlara qədər əksər genetik testlərdə yalnız bir gen və ya xəstəliklə əlaqəli olduğu düşünülmən bir neçə gen yoxlanılırdı. EKZOM SEKANS (WES) testi isə ardıcılığı təyin edə bildiyi üçün eyni vaxtda minlərlə geni yoxlaya bilir. Bu xüsusiyyət WES-i kompleks genetik problemlərin aşkarlanması üçün ən həssas metodlardan birinə çevirir. WES testi yeni mutasiyaların aşkar edilməsi və xəstəliyin atipik simptomlarının müəyyənəşdirilməsi üçün ideal üsuldur. Ekzomu araşdıraraq DNT-dəki dəyişiklikləri aşkar etmək mümkün olur.

Ekzom DNT də olan bütün ekzonların cəmidir, ekzon isə hər genin protein kodlayan hissəsidir.

HANSI XƏSTƏLİKLƏR ARAŞDIRILA BİLƏR?

- Nevroloji (Sinir sistemi) xəstəliklər
- Ürək xəstəlikləri
- Onkoloji xəstəliklər
- Endokrin xəstəliklər
- Göz xəstəlikləri
- Metabolik xəstəliklər
- İmmun xəstəliklər

- Kompleks genetik xəstəliklərin diaqnozu
- Cəmiyyətdə və risk altında olan şəxslərdə genetik xəstəliklərin daşıyıcılıq dərəcələrinin müəyyənəşdirilməsi
- Səbəbi bilinməyən düşüklərdə və sonsuzluq hallarında diaqnoz qoyulması
- Həkiminizin prenatal diaqnoz işlərini dəstəkləmək üçün bu testin aparılmasını tövsiyə edilir. Diaqnoz üçün fərqli vaxtlarda bir çox molekulyar test aparmaq əvəzinə, tək bir sərfəli işlə nəticələr əldə etməyə imkan verir.

**NİYƏ BU
TESTİ
TÖVSIYƏ
EDİRİK?**

KİMLƏRƏ TÖVSIYƏ EDİLİR?

- Klinik məlumatlar əsasında diferensial diaqnoz qoyula bilinmədiyi hallarda
- Genetik xəstəliklərə şübhə olduqda, lakin xromosom və ya array CGH analizində normal nəticələr çıxdığı hallarda
- Genetik və fenotipik heterogen qrup pozuntuların diaqnostikası zamanı (eyni xəstəliyə bir çox gen səbəb olursa və ya bir çox xəstəlikdə eyni fenotipik xüsusiyyətlər müşahidə olunursa)
- Xəstə uşağı olan və yeni bir hamiləlik planlaşdıran ailələrə
- Təkrarlanan çoxsaylı anadangəlmə anomaliyaları olan körpə anamnezi, əqli gerilik, təcrid olunmuş qüsurlu yeni doğulmuş uşaq (NTD- kimi) və dəqiq klinik məlumatların olmadığı hallarda
- Tək gen xəstəliyi ilə klinik uyğunluq olmadığı ailələrə
- Ailə tarixində xərcəngə meyillilik olduğu hallarda
- Qohum evliliyi
- Sonsuzluq
- Yeni təyin olunmuş genetik xəstəlik hallarında

